

UOT: 338.482.22

Kərim HÜSEYN-ZADƏ
Bakı Dövlət Universiteti
karim.huseynzade@mail.ru

Açıq hava turizm fəaliyyətinin davamlılığını təmin etmək üçün turizm marketinqinin qiymətləndirilməsi

Assessment of Tourism Marketing to Ensure the Sustainability of Outdoor Tourism Activities

Оценка туристического маркетинга для обеспечения устойчивости туристической деятельности на открытом воздухе

Xülasə: İyirmi birinci əsrдə insan həyatında hüquqi, siyasi, sosial və iqtisadi amillər böyük rol oynayır. İnformasiya texnologiyaları və nəqliyyat xidmətlərinin inkişafı ölkələr arasında qarşılıqlı əlaqəni gücləndirir.

Turizm Dünya iqtisadiyyatının və xüsusi ilə də bir çox inkişafda olan ölkələrin ən vacib sektorlarından biridir. Buna görə də, beynəlxalq turizmdə açıq hava turizm növlərinin araşdırılması vacibdir. Bu tədqiqatın əsas məqsədi yeni tendensiyaları və beynəlxalq turizmin yeni növlərini araşdırmaqdır.

Açar sözlər: Açıq hava turizmi, turizm fəaliyyəti, turizm marketinqi, davamlı turizm.

Abstract: Legal, political, social and economic factors play a major role in human life in the twenty-first century. The development of information technology and transportation services strengthens the interaction between countries.

Tourism is one of the most important sector in the world economy and particularly many developing countries. Therefore, it is important to examine the types of outdoor tourism in international tourism. The main purpose of this study is to explore new trends and new types of international tourism.

Keywords: Outdoor tourism, tourism activities, tourism marketing, sustainable tourism.

Резюме: В двадцать первом веке правовые, политические, социальные и экономические факторы играют важную роль в жизни человека. Развитие информационных технологий и транспортных услуг укрепляет взаимодействие между странами.

Туризм – один из важнейших секторов мировой экономики, особенно во многих развивающихся странах. Поэтому в международном туризме важно изучать виды активного отдыха. Основная цель этого исследования – изучить новые тенденции и новые виды международного туризма.

Ключевые слова: Открытый туризм, туристическая деятельность, маркетинг туризма, устойчивый туризм.

Giriş

Gün keçidkə artan tələbat nöticəsində inkişaf edən müxtəlif sənaye sahələri, baş verən texnoloji inkişaf, kütləvi turizm fəaliyyətlərinin gündəlik hayatın bir hissəsi formasında çevriləsi bir çox fayda qazandırı da, təs-sülfə qeyd olunmalıdır ki, ətraf mühitə dağlıcısı ziyan vurmaqdır. Əlavə olaraq Dünya ahalisinin sərtli artımı, beynəlxalq turizmdə artan rəqabət nöticəsində turizm müləssislərində tətbiq olunan yeni texnologiyalar, istehlakçıların artan tələbi nöticəsində təbii ehtiyatların normalara uyğun olmayıraq həddindən artıq istehlakı, ətraf mühitin qorunmasına artıq məcburi olmasını şərtləndirmişdir. Bu səbəbdən insanlar arasında təbii resursların düzünlülməmiş şəkildə istifadəsinə qarşı maarifləndirici işlərin görülməsinə və bu prosesdə davamlı açıq hava turizm fəaliyyətlərinin rolunun xüsuslu qeyd olunmasına cəhitiyyəvər var.

XXI asrda fərqli mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin artması, Dünyanın demək olar hər yerdən beynəlxalq şəhəriyyatlı dillərin istifadəsi, beynəlxalq səviyyədə qoyulan investisiyaların yayılması, sosial, inqisadi və texnoloji sahələrdə baş verən inkişaf kimi amillər xidmət sektorunda inqisadi faydanın əsas mərkəzi nöqtə hesab olunmasına və bazarların qloballaşmasına səbəb olmuşdur [2]. Beynəlxalq səviyyədə artan rəqabət səviyyəsi hər sahədə olduğu kimi beynəlxalq turizm sənayesində ciddi dayışıklıklara səbəb olmuşdur. Illərdə turizm sənayesindəki rəqabət, turistlər üçün istehsal olunan məhsulların keyfiyyətinin və etibarlılığının artırılması, məhsulların çeşidinin artırılması, olabiliçək bütün nüansları və turistlərin seçimlərini qiymətləndirərək, onların tələblərinə uyğun məhsulların istehsal edilməsi və sektorda rəqabətə davamlılığın təmin olunması zərurətini yaratmışdır. Rəqabət səviyyəsi beynəlxalq turizmdə mövcud turist hərəkətliliyini, bazarları və inqisadi qaydaları kökündən dayışdır [1].

Baş verən dayışıklıklar nöticəsində istehlakçıların istəklərində dayışıklıklar özünü göstərmmişdir. Turistlər standart tur paketləri alıb eyni təcrübələri yaşamasıq əvvəzində fərqli təcrübələr qazana biləcəkləri, daha aktiv turizm fəaliyyətləri ilə məşgul olmaq niyyətindərlər. Turizm sektorunda fəaliyyət göstərən şirkətlərin artması, və onları müasir texnologiyalardan istifadə

Açıq hava turizm fəaliyyətinin davamlılığını təmin etmək üçün turizm....

edərək, fərqli təcrübələr qazandıracaq səyahət imkanı yaratması turistlərin asudə vaxtlarını səmərəli istifadə etmək üçün mövcud olan turizm növlərinin çeşidinin artırımı sabəb olmuşdur. Bu sabəbən açıq hava rekreasiya fəaliyyətinin növlərinin öyrənilməsi və bu istiqamətdə turizm marketinqinin qiymətləndirilməsi aparılmışdır.

1. Açıq hava turizm fəaliyyətində istehlakçı davranışının marketinqi.

Açıq havada turizm fəaliyyət növləri təşkilinin inkişafına töhvə verə biləcək bir neçə əsas istehlakçı xüsusiyyəti vardır [3]:

- Özünü fərqli turizm fəaliyyətlərində sinamaq. Bu xüsusiyyət insanları ənənəvi turizm fəaliyyət növlərindən yeni turizm növlərinə keçməyə tövsiyə edir.

- Həyacan və həvəs. İstehlakçılar daima yenilik və fərqli təcrübələr qazanmaq arzusundadırlar. Vaxtın məhdud olması və bunun yaradığı təzyiq, qisa vaxtda unudulmaz təcrübələrin qazanılmasına olan tələbi artırılmışdır. Fövqəslədə və uğurlu bir quruluşa sahib olan bu tip turizm fəaliyyətləri, ekstremal və həyacan dolu anılar yaşamaq istəyən turistlər üçün ən uyğun turizm növbə olaraq bilinir.

- İstehlakçıların sahib olmaq istədikləri üstün keyfiyyətlər. Müasir dövrə fərdlərin üstünlük verdiyi rekreasiya fəaliyyətləri və ya turizm növləri onların xarakterik quruluşunu göstərir. Aktiv turizm fəaliyyətləri bu istiqaməti seçən turistlər dözlülük, şücaət, casarət, başqalarından fərqlilik, müstəqil fikir, bacarıqlılıq və digər təsirli keyfiyyətlər qazandırır.

- Uzaqlaşmaq. Şəhər həyatı stresindən gərgin iş rejimindən uzaqlaşmaq yaşadığımız dövrədə əksər insanın cəhitiyyəvə duydugu hissində. Açıq hava turizm fəaliyyətləri təbii təbii bağlılığı və turizm növlərinin çeşidinin geniş olmasına ilə insanların uzaqlaşaraq istirahət cəhitiyyacını təmin edə biləcəkdir.

Açıq hava turizm fəaliyyətlərinin növlərində "xüsusi açıq hava turizm marketinqi" ifadəsinin istifadə edilməsi müəyyən bir turist qrupu üçün fokuslaşmış marketinq kimi ifadə bilar. Məvcud vəziyyətdə "xüsusi açıq hava turizm marketinqi" açıq hava rekreasiya fəaliyyəti zamanı tələbləri tam olaraq təmin edilə bilməyən bir turist qrupunun tələblərini ödəmək üçün ümumi turizm marketinqinə nisbətən çox dar bir şəhət dairəsi olan kiçik bir marketinq segmentidir. Bu tip marketinq fəaliyyəti zamanı hədəf qrup seçiləcək, hər kasın seçə biləcəyi mal və xidmət əvvəzina, məhz hamim az sayıda qrupa maraqlı olan xidmət və məhsullar istehsal və inkişaf etdirilir [4]. Aşağıda açıq hava turizm fəaliyyət növləri ilə "xüsusi açıq hava turizm marketinqi"nin qarşılıqlı əlaqəsi göstərilməşdir.

Açıq hava turizm fəaliyyətlərinin xüsusi marketing istiqamətləri

Açıq hava turizm fəaliyyətləri	Xüsusi açıq hava turizm marketingin istiqamətləri
Təbiətə bağlı turizm fəaliyyətləri	Ekoturizm Təbiət turizmi Macəra turizmi
Nəqliyyat növlərindən aslı turizm seyahətləri	Tədqiqat və koşf turizmi
Fərqli mədəniyyətlərlə əlaqəli turizm fəaliyyətləri	Mədəni turizmi
Fiziki səy tələb edən turizm fəaliyyətləri	Aktiv fəaliyyət turizmi

2. Açıq hava turizm fəaliyyətləri marketinginin ümumi qiymətləndirilməsi.

Beynəlxalq investisiyaların yayılması, iqtisadi, sosial, texnoloji inkişaf turizmdə xidmət sektorunun iqtisadi faydanın əsasına çevrilməsinə və turizm bazının qloballaşmasına səbəb olmuşdur. Bu səbəbdən beynəlxalq səviyyədə rəqabət hər sahədə olduğu kimi, beynəlxalq turizmdə də kəskinlaşmışdır. Turistlər turizm məhsulü ilə maraqlanın zaman onun qiyməti əhəmiyyətli olduğu kimi, həmcinin seyahətdən məmənluq, yeni təcrübə qazanmaq və s. xüsusiyyətlər vacib rol oynayır.

"Hard nature" idmanı iştirakçılarının məşğul olduğu fəaliyyət hər hansı bir idman növündən fərqli olaraq bir hayat tərzidir. Bu fəaliyyətin zövq və vərdişləri oxşar olan insanların vaxt keçirməyin əyləncəli və həyəcanverici olduğu ifadə edilə bilər. "Hard nature" fəaliyyəti açıq hava turizm sənayesinin vacib bir hissəsidir. Xüsusi ilə fiziki mübarizə tələb edən çətin turizm fəaliyyətlərinə, iştirakçılar ekstrim yaşamaq niyyəti ilə üstünlük verirlər. Gərgən xızək, alpinizm, rafting, dirməşmə kimi idman fəaliyyətlərindəki yeniliklər ilk olaraq əzələnlər inkişaf etdirmək istəyən profesional insanlar tərəfindən sinanılır, daha sonra həvəskarlar, profesionallardan gör-dükklərini tətbiq etmək üçün bu tip turizm fəaliyyətlərinə istiqamətlənlərlər. Turizm təminatçıları geniş ekstremal turizm paketləri hazırlayaraq, bir-biri ilə əlaqəlidə birdən çox tədbiri bir yerdə təklif edirlər. Cəlbəcidi dağa dirməşmə və dağ velosipedlə buna nümunə olub. Paket turların hazırlanmasında turoratorlar riskli şəraitə asas amil hesab etməklə, iştirakçıların şəhər həyat tərzi ilə təbiətdən göznlətləri arasında əlaqənin qurulmasını və bù əlaqələrin marketinq istiqamətlə olmasına təmin edirlər. Bu tip açıq havada turizm fəaliyyəti iştirakçılarla bir anda bir neçə turizm növü ilə məşğul olmaq şansı ya-

Açıq hava turizm fəaliyyətinin davamlılığını təmin etmək üçün turizm....

ratlığı üçün hətta sponsor və reklam fəaliyyəti olmadan bələ tələb səviyyəsi yüksəkdir və göləcək illərdə bu da səviyyə artacaqdır [1].

Texnoloji inkişaf turizmini bu növünün inkişafında müsbət rol oynayır. Bəzi fəaliyyətlər texnologiyaya daha çox bağlıdır, məsələn helikopterdən istifadə edərək "heli skiing" fəaliyyəti ilə məşğul olmaq ancaq məhdud bölgələrdə, uzaq arzadı, qarın bol olduğu ərazilərdə təşkil olunur. "Snowboard", "Kosmos turizmi" və digərlərini buna nümunə göstərmək olar.

Açıq hava turizmində prestij seyahət anlayışını turizmin yeni məhsulu kimi qiymətləndirilə bilər. Bu seyahətdə "Kosmos turizmi" kimi çətin əlçatan seyahətlər olduğu kimi, asan məmkün olan seyahətlərdə vardır. İnsanlar destinasiyaların prestijindən təsirlənərək bu seyahətlərdə iştiraka can atırlar. Bənzərsiz lüks safari turları, buzlaqlara seyahət, balinaların seyri, Everesta durmañan, qorilları izləmə və digər turlar prestij seyahət hesab olunduğu kimi, qonaqlama, qidalanma, xidmətin lüks standartı və çox bahalı olması ilə də seçilir. Yüksək və aşağı riskli açıq hava prestij seyahətləri təşkil oluna bilir və adətən gəlir səviyyəsi yüksək insanlar hədəf seçilir. Həmin istehlakçıların istəyi ilə çox bahalı və məzəh onlar üçün unikal prestij seyahətlərinə təşkil edilməsi mümkündür [2].

XXI əsrədə insanlar hər hansıa bir turizm şirkətindən deyil, müstəqil şəkildə internetdən istifadə edərək özləri fərqli şirkətlərdən ucus rezervasiyası, avtomobil icarası, yaşayış və müxtəlif əyləncə tədbirlərini bir araya qısa vaxtda gətirərək öz həzər tur paketlərini hazırlayırlar və vasitələrə bunun müqabiliində ödəniş etməkdən azad olurlar. Beləliklər, artıq xərclərdən və zamanından qənaət etmisi olurlar.

Nəticə.

Açıq havada rekreasiya fəaliyyəti ilk növbədə turistlərə yeni bir növ və anlayış qazandırır. Win-win relationship anlayışı çərçivəsində xüsusi açıq hava turizm fəaliyyəti marketinqi qarşılıqlı əlaqələrin gücləndirilməsindən, daxili (içşəhər) və xarici (xidmətdən istifadə edənlər) istehlakçıların razılıq səviyyəsinin artırılmasına və digər məsələlərə xüsusi yanaşaraq yalnız qazanmağı hədəfliyər.

Açıq havada turizm fəaliyyətləri çərçivəsində qlobal səviyyədə düşünlər qarar vermək lazımdır. Hərtərəfli düşünülməmiş və təbiət uyğun olmayan qorular sonda mənfi noticələrə səbəb olacaqdır. Açıq hava rekreasiya fəaliyyətinin növləri haqqında reklam fəaliyyətinin genişləndirilməsi, ətraf mühitin qorunaraq istifadəsi barəsində insanların məlumatdırılması, galəcək illərdə bahalılığı ilə seçilən fəaliyyətlərin texnoloji inkişaf nəticəsində dəha əlçatan olması ehtimalı bu istiqamətdə turizm fəaliyyətlərinin dəha genis kütləyə yayılmasına səbəb olacaqdır.

Yüksək, təkrarlanmayan xidmətin göstərilməsi, bu xidmət səviyyəsinin ölçülməsi və açıq hava turizm fəaliyyətlərinin xüsusi marketinq qiymətləndirilməsi ilə mümkündür. Marketinq siyasətinin və texnoloji inkişafın müntəzəm olaraq mövcud xidmətlərə tətbiq olunmadığı halda çətin şəraitdə açıq hava rekreatiya fəaliyyətlərinin təşkili istənilən nəticəni verməyəcəkdir.

Ədəbiyyat

1. Buckley, R.C. (2007). Adventure tourism products: Price, duration, size, skill, remoteness. *Tourism Management*, 28(6), 1428-1433.
2. Buckley, R.C. (2010). *Adventure tourism management*. London: Butterworth-Heinemann.
3. Ewert, A.W., Gilbertson, K., Luo, Y., Voight, A. (2013). Beyond 'because it's there': Motivations for pursuing adventure recreational activities. *Journal of Leisure Research*, 45(1), 91-111.
4. Houge Mackenzie, S., Kerr, J.H. (2013). Can't we all just get along? Emotions and the team guiding experience in adventure tourism. *Journal of Destination Marketing and Management*, 2(2), 85-93.